



<http://www.amu.edu.az>

TƏBİB

Təsisçi:

Azərbaycan

Tibb

Universiteti

Qəzet 1933 - cü ildən çıxır.

№18 (1550) 31 oktyabr 2012 - ci il

Qiyməti 20 qəpik

Prezident İlham Əliyev Saatlı, Beyləqan və İmişli rayonlarına səfər etmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərləri müxtəlif səhiyyə ocaqlarının və digər sosial müəssisələrin tikilib istifadəyə verilməsi baxımından olduqca əhəmiyyətlidir.

Oktyabrın 27-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub. Xəstəxananın heyətində də geniş abadlıq işləri görüldü, yaşıllıq zolaqları yaradılıb.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olub.

Əsaslı təmir işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb müəssisəsinin kollektivi ilə görüşüb.

Oktyabrın 28-də Beyləqan Mərkəzi Rayon Xəstəxanası istifadəyə verilmişdir.

Xəstəxana üç hektar ərazidə inşa olunmuşdur. Tikintisinə 2010-cu ilin iyununda başlanılan xəstəxananın ikimərtəbəli binasının ümumi ərazisi 11 min kvadratmetrdir. Müxtəlif şöbələrin fəaliyyət göstərdiyi bu səhiyyə ocağı 140 çarpayılıqdır. Xəstəxananın maddi-texniki bazası ən müasir standartlara cavab verir. Burada 350-dən çox tibb işçisi, o cümlədən 80 həkim əhalinin sağlamlıqlarının keşiyində durur. Xəstəxanada fəaliyyət göstərən şöbələr tibbin ən müasir avadanlığı ilə təchiz edilmişdir. Səhiyyə ocağında yaradılan şərait nəinki beyləqanlılara, eləcə də digər rayonların sakinlərinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.

Səhiyyə ocağının kollektivi onlara yaradılan şəraiti yüksək qiymətləndirmişlər, Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.



BÖYÜK ELMİ ŞURADA

Oktyabrın 29-da Böyük Elmi Şuranın növbəti yığıncağı keçirildi. Yığıncağı açan universitetin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov bu günlərdə dünyasını dəyişən terapevtik stomatologiya kafedrasının müdiri, dosent Rza Qasımovun ömür yolundan danışdı, mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

nu müxtəlif ölkələrdə imtahanlardan keçərək orada işləmək hüququ qazanırlar.

Hazırda Universitetimiz 3 beynəlxalq layihədə:

1. «Şərqi Avropa ölkələrində tibbi təhsilin təkmilləşdirilməsi».
2. «Tədris proqramlarının keyfiyyətinin yoxlanılması»
3. «Cənubi Qafqazda Biologiya - Tibb elmlərinin elektron təhsil üsulu ilə öyrənilməsi və inkişafı» mövzularını üzrə beynəlxalq layihələrdə iştirak edir.

Birinci layihədə müəllim tədris mərkəzinin yaradılması; ikinci layihədə tədris proqramlarının keyfiyyətinin yoxlanılması şöbəsinin yaradılması nəzərdə tutulur.

2011\2012-ci tədris ilində ATU-da 21 ölkədən 1171 nəfər xarici vətəndaşın təhsil aldığı, universitetin hazırlıq şöbəsinə isə 6 ölkədən 141 dinləyicinin qəbul olunduğunu söyləyən M.Nəsirov son illərdə ATU-da təhsil almaq üçün



Sonra "ATU-nun xarici tələbələr və tərbiyə işləri üzrə prorektorluğunun 2011/2012-ci tədris ilində gördüyü işlər və qarşıda duran vəzifələr" barədə universitetin xarici tələbələr və tərbiyə işləri üzrə prorektoru, professor M.Nəsirovun məruzəsi dinlənilirdi.

Dövlətin daim qayğısı ilə əhatə olunan, maddi-texniki bazası ildən-ilə yaxşılaşan ATU-nun beynəlxalq aləmdə artmaqda olan nüfuzundan söhbət açan prorektor dünyanın 30-dan artıq ali məktəbləri ilə müntəzəm olaraq tələbə və mütəxəssis mübadiləsi aparıldığını, müştərek elmi konfranslar və simpoziumlar, dünyanın qabaqcıl alimlərinin iştirakı ilə elmi diskussiyalar keçirildiyini diqqətə çatdırdı. Natiq dedi ki, universitetimizi bu il bitirmiş 200-dən çox məzun xarici ölkələrdə rezidenturaya qəbul olunub.

Təkcə Almaniya məzunlarımızdan 40 nəfərdən çoxu müxtəlif ixtisaslar üzrə rezidenturalara qəbul olunmuşlar.

Hər il Universitetimizin 130-dan artıq mezu-



müraciət edənlərin sayının artdığını vurğuladı. Bildirdi ki, xarici tələbələrin ildən-ilə çoxalması üçün şöbənin əməkdaşları təhsil sahəsində dünyanın müxtəlif ölkələri və universitetləri ilə internet əlaqələrini genişləndirirlər.

(davamı səh. 2-də)

YAP-ın 20-ci İldönümü ATU-da QEYD OLUNDU

Oktyabrın 23-də YAP-ın Nəsimi rayon təşkilatının Azərbaycan Tibb Universiteti ərazi təşkilatında partiyanın 20-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan universitet ərazi partiya təşkilatının sədri, ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev 20 illik şərəfli yol keçən iqtidar partiyanın yaranma tarixindən danışdı: "Bu partiya tarixi zərurətdən yaranan partiyadır. Hamımıza məlumdur ki, 1990-1992-ci illərdə Azərbaycan Respublikasında vəziyyət çox mürəkkəb idi. Müəyyən qüvvələr çalışırdı ki, Azərbaycanda sabitliyi pozsunlar. Respublikanı belə bir mürəkkəb vəziyyətdən çıxarmaq üçün Azərbaycan ziyalıları ulu öndərimiz Heydər Əliyevə müraciət etdilər. Təbii ki, hər bir mövcud quruluşun ilk növbədə ideologiyası hazırlanmalıdır. Ona görə də çox uzaqgörən ümummilli lider Yeni Azərbaycan Partiyasının yaranmasının labüdlüyünü düşünərək ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci ilin noyabrında YAP-ın təsis qurultayı keçirildi. Ümummilli liderimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatına qüdrətli bir təşkilat daxil oldu".

1992-ci ilin noyabrında cəmi 5 nəfərlə fəaliyyətə başlayan universitet ərazi partiya təşkilatının Nəsimi rayon təşkilatının formalaşmasındakı rolunu da xüsusi vurğulayan S.Əliyev bildirdi ki, hal-hazırda Azərbaycan Tibb Universitetində YAP-ın 2000-ə yaxın üzvü var. Onlardan 1108 nəfəri kafedraların əməkdaşları, 800 nəfərə yaxını tələbələr, qalanları isə təsərrüfat işçiləridir. Ərazi partiya təşkilatının sıralarında 2 nəfər Milli Məclisin üzvü, 3 nəfər Milli Elmlər Akademiyasının həqiqi, 4 nəfər müxbir üzvü, 31 nəfər əmək-

dar elm xadimi, 50 nəfər əməkdar həkim, 41 nəfər əməkdar müəllim, 120 nəfər tibb elmləri doktoru, 84 nəfər professor birləşir. Hesab edirəm ki, yeganə ali məktəbdir ki, partiya sıralarında bu cür ziyalı tərkiblə təm-



sil olunur.

Yeri gəlmişkən, universitetin əldə etdiyi uğurlardan da söhbət açan S.Əliyev çıxışının sonunda bir daha əminliklə vurğuladı ki, ölkəyə və partiya Heydər Əliyev ideyalarının sadıq davamçısı İlham Əliyevin rəhbərlik etməsi xalqımızın xoşbəxt gələcəyinə inam hissini daim artırır.

YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Mələhət xanım Həsənova və səhiyyə nazirinin müavini Elsever Ağayev çıxış edərək həmişə kadr potensialı ilə fərqlənən Azərbaycan Tibb Universitetində partiyanın güclü mövqeyə malik olduğunu, fədakar partiyadaşlarının dövlətçiliyə sədaqətlə xidmət göstərdiklərini məmnunluqla dilə gətirdilər, dünyanın, bu günün və sabahın partiyasına ümumxalq mehəbbətindən danışdılar.

Tədbirin sonunda partiya heyətində fəal iştirakına görə bir qrup partiya üzvü Nəsimi rayon təşkilatı tərəfindən mükafatlandırıldı.

Arif MƏMMƏDLİ

Allerqologiya, immunologiya və immunoreabilitasiya üzrə IV Azərbaycan Milli Kongresi keçirilmişdir

◆ **Oktyabrın 19-da Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında allerqologiya, immunologiya və immunoreabilitasiya üzrə IV Azərbaycan milli kongresi keçirilmişdir.**

Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə respublikamızın tibb ictimaiyyətinin nümayəndələri ilə yanaşı, MDB ölkələrindən, Bolqarıstan və Türkiyədən də mütəxəssislər iştirak etmişlər.

Konfrans ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev açaraq allerqologiya və immunologiyanın təbabətin ən aktual sahəsi olduğunu bildirmişdir. O qeyd etmişdir ki, immunoreabilitasiyanın düzgün aparılması insan sağlamlığının qorunmasında ən vacib şərtlərdən biridir.

Bildirilmişdir ki, respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Ölkəmizdə son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Vurğulanmışdır ki, Prezident İlham Əliyevin sə-

layihələrə imza atmışdır.

Sonra Dünya İmmunopatologiya Təşkilatının prezidenti, MDB ölkələrinin Allerqoloq və İmmunoloq Şurasının prezidenti, İmmuno-Fiziologiya İnstitutunun direktoru, akademik Revaz Sepiaşvili çıxış edərək son 20 ildə Azərbaycan allerqoloqları ilə əməkdaşlığın uğurlu nəticələr verdiyini bildirmişdir.

Bütün sahələrdə ciddi uğurlar qazanmış, iqtisadi inkişaf tempinə görə regionun ən güclü dövlətinə çevrilən Azərbaycanda olmağından məmnunluğunu bildiren Revaz Sepiaşvili, Bakı şəhərində özünü evindəki



Fotolar Cənətalı Cingizindir

hiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpa işlərini, onların ən müasir avadanlıqla təminatını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz edilməsini, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

Qeyd olunmuşdur ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemialı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük

kimi hiss etdiyini söyləmişdir.

Azərbaycanın tibb elmi sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən akademik, ölkəmizdə elmə və səhiyyəyə göstərilən dövlət qayğısını xüsusi qeyd etmişdir.

Konfransın işinə uğurlar arzulayan ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev demişdir ki, belə konfransların müxtəlif ölkələrdə keçirilməsi allerqoloqların bir araya gəlməsi və təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. Diqqətə çatdırılmışdır ki, bugünkü tədbirin keçirildiyi möhtəşəm bina Prezident İlham Əliyevin göstərişinə əsasən tikilib əhalinin və tibb işçilərinin istifadəsinə verilmişdir.

Açılışdan sonra Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyətinin prezidenti, MDB ölkələrinin Allerqoloq və İmmunoloq Şurasının vitse-prezidenti, professor Amaliya Əyyubova məruzə ilə çıxış etmişdir. Professor məruzəsində rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycanla bağlı videoçarx nümayiş etdirilmişdir.

Konfrans plenar iclaslarla işini davam etdirmişdir. İki gün ərzində allergiya xəstəliyi ilə bağlı müxtəlif mövzularda məruzələrə dair müzakirələr aparılmışdır.

Konqresin sonunda Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyətinin hesabatı dinlənildi. Cəmiyyətin yeni idarə heyəti seçildi.

M.CAVADOV

BÖYÜK ELMİ ŞURADA

(əvvəli səh. 1-də)

Universitetimizdə bir neçə ildir ki, ingilis dili bölməsinin fəaliyyət göstərdiyini xatırladan prorektor qeyd etdi ki, bu bölmədə tədrisi daha da yaxşılaşdırmaq məqsədilə dili zəif bilən tələbələr ingilis bölməsindən Azərbaycan bölməsinə keçirilmişdir. Tələbələrə rahat edən əsas problemlərdən biri Azərbaycan və ingilis dilində müasir tədris vəsaitlərinin çatışmaması və bəzi kafedralarda xarici tələbələrə ögey münasibət bəslənilməsidir.

M.Nəsirov onu da vurğuladı ki, xarici tələbələrə aparılan tədris-təbiiyət işləri ciddi nəzarətdə saxlanılmışdır. Belə ki, tədris ili ərzində universitetin daxili qayda-qanunlarını pozduqlarına və üzürsüz səbəbdən çoxlu dərslər buraxdıqlarına görə 241 tələbəyə şəxsi işlərinə tikilməklə şiddətli töhmət verilmiş, 55 tələbə isə universitetdən xaric olunmuşdur.

Xaricdən universitetimizə işgüzar məqsədlə gələn rektorların, dünya miqyasında tanınan alim və mütəxəssislərin qəbulunu xüsusi qeyd edən natiq bu tədris ilində universitetimizin rektoru,

akademik Ə.Əmiraslanovun xarici ölkə səfirlikləri, universitet rektorları və tələbələrle muntəzəm olaraq görüşlər keçirdiyini bildirdi.

Bu il 139 nəfər xarici ölkə vətəndaşının universitetimizi bitirdiyini söyləyən M.Nəsirov bildirdi ki, tədris ili ərzində tələbələrə yaşayış şəraitinin yaxşılaşdırılması rektorun daimi diqqət mərkəzində olmuşdur. Yataqxanada yaşayan tələbələrin məişət şəraitinin daim nəzarətdə saxlanılması və müvafiq problemlər yerində həll edilmişdir. Xarici tələbələrin yaşadığı 5 və 3 saylı yataqxanalarda onlarla vaxtaşırı görüşlər keçirilmiş və söhbətlər aparılmışdır. Hazırda yüksək səviyyədə yeni təmir olunmuş 6 saylı yataqxananın da bir mərtəbəsi xarici tələbələr üçün ayrılmışdır. M.Nəsirov yeni tədris ilində universitetimizin zəngin elmi-pedaqoji, elmi-təcrübə və mənəvi potensiala malik olan professor-müəllim heyətinin Azərbaycan Tibb Universitetinin nüfuzunu beynəlxalq aləmdə yüksəltmək üçün daim əzmlə çalışacağına əminliyini ifadə etdi.

Kafedra müdirləri İbadulla Ağayev, Əlikram Məmmədov, Əlihüseyn Hidayətov, Tamara Hüseynova və Qayıbverdi İsgəndərov məruzə ətrafında çıxış edərək təklif və rəylərini bildirdilər.

Ə.Əmiraslanov müzakirələrə yekun vuraraq burada səslənən suallara və təkliflərə aydınlıq gətirdi. Diqqətə çatdırdı ki, ölkəmizə gələn tələbələrin bir il hazırlıq keçmədən universitetimizə qəbulu mümkün deyil. Çünki onlar bu vaxt ərzində Azərbaycan dilini yaxından mənimsəməlidir - deyən rektor ingilis dili qrupları üçün xüsusi dərslərin hazırlanmasının, bu işə peşəkar kadrların cəlb edilməsinin vacibliyini də önə çəkdi. Mövcud problemlərə baxmayaraq, ümumilikdə xarici tələbələrə aparılan işin qənaətbəxş olduğunu söyləyən Ə.Əmiraslanov şura üzvlərini müxtəlif məsələlərlə də bağlı məlumatlandırdı.

Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.

MƏNSUR

Beynəlxalq Ekoloji Kampaniya

◆ **Oktyabrın 19-da International Dialogue for Environmental Action (IDEA) Ətraf Mühitin Mühafizəsi Nəminə Beynəlxalq Ekoloji Kampaniya ümumi gigiyena və ekoloji kafedrasında tədbir keçirilmişdir. Tələbələr, rezidentlərin və kafedra əməkdaşlarının qatıldığı tədbiri kafedranın müdiri, professor Mirzə Kazımov açaraq respublikada hazırkı ekoloji durum haqqında qısa məlumat verdi.**



Azərbaycan Tibb Universitetinin, o cümlədən rəhbərlik etdiyi kafedranın ekoloji məsələlərlə bağlı bütün tədbirlərdə fəal iştirakını xüsusi vurğulayaraq belə görüşlərin əhəmiyyətini diqqətə çatdırdı.

İnsan resursları üzrə mütəxəssis Fidan Quliyeva IDEA-nın 21 iyul 2011-ci il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanan beynəlxalq kampaniya olduğunu bildirdi. Bu kampaniyanın dialoq, fəaliyyət, liderlik və təhsil prinsiplərinə əsaslandığını söyləyən Fidan Quliyeva qeyd etdi ki, 21 oktyabr 2011-ci ildə Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi" adlı Anlaşma Memorandumu imzalanmışdır.

F.Quliyeva son illər Azərbaycanın çox dinamik inkişaf etdiyini və Cənubi Qafqaz ölkələri arasında lider olduğunu vurğulamaqla bərabər, ölkədə və regionda nəqli kəsiləndirən heyvan növləri, sənaye çirklənməsi, su təchizatı və təhlükəsizliyi ilə bağlı ciddi ekoloji problemlərin mövcudluğundan danışdı. Bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verərək bildirdi ki, IDEA-nın tərkibində yerləşən Resurs Mərkəzi tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, yaşadığımız planetin gələcəyi haqqında onların ididən düşünməsinə, fikirlərini



bölməsinə və zəruri biliklər əldə etməsinə imkan yaradı. Gənclərin ətraf mühitlə bağlı elmi tədqiqatlara cəlb edilməsi, müxtəlif treninqlərin təşkili, diskussiya xarakterli görüşlərin keçirilməsi, maarifləndirici işin aparılması mərkəzin qarşısında duran əsas vəzifələrdəndir.

Tibbi profilaktika və tibbi biologiya fakültəsinin dekani, dosent Aydın Məmmədov XIX əsrdə meydana çıxan, yaşayış məskəni haqqında elm anlamını verən ekoloji terminin artıq bu çərçivəyə sığmadığını dedi. Gənclərin ekoloji problemlərin həllinə cəlb edilməsinə yüksək qiymətləndirərək maarifləndirici tədbirlərin vacibliyini önə çəkdi.

Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı. Tələbə gənclər böyük həvəslə bu kampaniyaya qoşulacaqlarını söylədilər.

A.KAMRANOĞLU

Yaradıcı tələbələrin sərgisi açılmışdır

◆ **Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən 18 oktyabr Dövlət Müstəqillik Günü münasibətilə oktyabrın 20-də rayon ərazisində yerləşən ali məktəblər (ATU, BSU, AÜ, ADNA, ADPU) arasında yaradıcı tələbələrin sərgisi açılmışdır. Sərgi adı çəkilən ali təhsil müəssisələrində təhsil alan yaradıcı gənclərin rəsm əsərlərindən və əl işlərindən ibarət olmuşdur.**



Qeyd olunmuşdur ki, tədbirin əsas məqsədi bacarıqlı, fəal gənclərin üzə çıxarılmasından və ictimaiyyətə tanıtılmasından ibarətdir. Həmçinin, sərgiyə baxarkən tələbə gənclərin əl işlərinin satışı təşkil olunub. Bildirilib ki, satışdan əldə edilən vəsaitdən ali məktəblərdə təhsil alan imkansız tələbələrin təhsil haqqının ödənilməsi məqsədilə istifadə olunacaq.

YAP Nəsimi rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Mələhət İbrahimqızı bildirib ki, rəhbərlik etdiyi rayon təşkilatı bu əlamətdən sonra gələcək olaraq gənclər istedadlarını iştirakı ilə müxtəlif yaradıcı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət verir. "Bu, silsilə xarakter

daşıyır. Bu gün gənclər cəmiyyətimizin ən dinamik təbəqəsini təşkil edir və gənclərin potensialından səmərəli istifadə olunması məqsədilə bu cür yaradıcı müsabiqələrin keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli gənclər siyasətinin əhəmiyyətindən bəhs edən millət vəkiliyin sözlərinə, dövlətimizin yüksək səviyyəli diqqət qayğısı gənclərimizdə böyük ruh yüksəkliyi və məmnunluq hissi yaradır.

Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatının dəstəyi ilə keçirilən bu sərgidə tələbələrin minə yaxın rəsm və əl işləri nümayiş etdirilib. Sərgidə o da vurğulanıb ki, burada fərqlənən tələbələrin əsərləri yaxın gələcəkdə Türkiyədə də sərgilənəcəkdir.

A.İSMAYILOVA

Beynəlxalq simpoziumda ATU təmsil edildi

Oktyabrın 17-də Bakıda "Azərbaycanın İkinci Dünya müharibəsində və Qafqazda Holokostun önlenməsində rolu" mövzusunda Beynəlxalq simpozium işə başlamışdır.

Avropa Azərbaycan Cəmiyyəti və Fransanın Yahad-İn-Unum Assosiasiyasının birgə təşkil etdiyi tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ölkə alimləri iştirak etmişlər.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, beynəlxalq simpozium Azərbaycanın İkinci Dünya müharibəsində roluna həsr olunmuşdur. Elm tariximizdə, hətta dünya tarixşünaslığında ilk dəfədir ki, Qafqazda Holokostun önlenməsində Azərbaycanın və xalqımızın rolu məsələsi müzakirə edilir. Bu, dünya miqyaslı bir məsələdir. Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya və Almaniyadan mütəxəssislərin iştirak etdikləri simpoziumda həmin müharibədə əziyyət çəkmiş xalqların taleyindən, onların Azərbaycanda xilasından geniş söhbət açılacaq, bu mövzuda məruzələr dinlənəcək, fikir mübadiləsi aparılacaqdır.

Simpoziumun əhəmiyyətindən danışan T.Heydərov demişdir ki, bu tədbirin həm indiki dövr, həm də gələcək üçün mühüm tarixi əhəmiyyəti vardır. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağda törədilən qırğınlarla bağlı gələcəkdə aparacağımız araşdırmalara böyük köməyi olacaqdır. Bildiyiniz kimi, Holokost dünyada beynəlxalq cinayət aktı kimi tanınmışdır. Bu

faciənin tanınması üçün böyük lobbçilik işləri aparılmışdır. İnanıram ki, dünyada ki Azərbaycan lobbisi də soydaşlarımızın məruz qaldıqları kütləvi qırğınların, soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində fəaliyyətlərini gücləndirəcək və onların Azərbaycan haqqıqlarına düzgün qiymət verməsinə nail olmaqla, bu işə öz töhfəsini verəcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirmişdir ki, İkinci Dünya müharibəsi bəşəriyyətin ən qanlı, ən dəhşətli, ən fəlakətli müharibəsi olaraq tarixə düşmüşdür. Bu dəhşətli müharibənin başa çatmasından bizi 67 il ayırır. Ötən müddətdə dünyanın müxtəlif sənət sahibləri -tarixçilər, siyasətçilər, filosoflar, politoloqlar bu müharibənin müxtəlif aspektlərini araşdırmışlar. Faşist Almaniyaşının milli, dini, irqi ayrı-seçkilik və üstünlük ideologiyası əsasında başlanmış müharibənin bəşəriyyətə gətirdiyi fəlakətlər, onun səbəbləri, gedişi, qalib gələcəyi tədqirdə bəşəriyyətin taleyinin necə olacağı məsələləri tədqiq edilmişdir.

Azərbaycan Tibb Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov "Azərbaycan nefti və II Dünya Müharibəsi", sosial gigiyena və səhiyyənin təşkil kafedrasının baş müəllimi Fuad Məmmədov isə "Azərbaycan tibb işçiləri Böyük Vətən Müharibəsi illərində" mövzusunda məruzə etmişlər. Məruzələr simpozium iştirakçıları tərəfindən maraqla dinlənilmiş, universitetimizin hər iki əməkdaşı müzakirələrdə də fəallıq göstərmişlər.

Qəmər ƏLİQIZI

Əsaslı Kitabxanaya daxil olan yeni dərsliklər fondu zənginləşdirir

Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanası oxucuların - professor-müəllim heyətinin və tələbələrin elmi, pedaqoji, təhsil, təcrübə, metodiki informasiyaya olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayır.

Məhz buna görə də Əsaslı Kitabxanada əsas istiqamət oxucuların informasiyaya olan ehtiyaclarının ödənilməsinə yönəldilmişdir. Bu sahə üzrə 5 şöbə - elmi-bibliografiya, dissertasiya və avtoreferatlar, əməkdaşlara xidmət, tələbələrə xidmət, daxili xidmət şöbələri fəaliyyət göstərir. Əməkdaşlarımız tərəfindən hər bir oxucunun sorğusuna diqqətlə yanaşılır və dəqiqliklə cavab verilir.

Əsaslı Kitabxananın fondlarını əvvəlki illərdə dərsliklərin əksəriyyəti köhnə, cildləri cırıq, istismar müddətini başa vurmuş və məzmunca mahiyyətini itirmiş kitablar təşkil edirdi. Bu da haqlı olaraq tələbələrin narazılığına səbəb olurdu. Lakin universitet rəhbərliyinin, professor-müəllim heyətinin qayğısı sayəsində xeyli vaxtdır ki, Əsaslı Kitabxananın dərsliklə təminatına xüsusi fikir verilir. Müəlliflər yeni nəşr olunan kitablarından fondumuzu verirlər.

İndi demək olar ki, tələbələrə xidmət şöbəsində kitab çatışmazlığı əvvəlki illərə nisbətən xeyli dərəcədə yaxşıya doğru dəyişib. Bəzi hallarda dərslik fondunda çatışmayan kitablar oxu zallarında olur. Tələbələr oxu zalından istifadə edə bilirlər.

Son dövrlərdə Azərbaycan dilində nəşr olunan dərsliklərin sayı ildən-ildən artır. Əlbəttə, bu elmə, təhsilə göstərilən qayğı və diqqətin təzahürüdür.

Əvvəlki illərdə dərsliklərin çoxunun rus dilində olması və uzunmüddətli çox istifadə halları, indi rus dilində olan bəzi dərsliklərin sıradan çıxmasına gətirib çıxarmışdır. Bu kimi dərsliklərdən «Медицинская и биологическая физика», «Курс фармакологии», «Практикум по физике», «Биология с общей генетикой», «Физиология» və s. göstərmək olar.

Hal - hazırda Əsaslı Kitabxananın fon-

dunda 2012-ci il avqustun 8-ə olan məlumata görə 818404 nüsxə ədəbiyyat vardır. 2012-ci ildə 9860 nüsxə ədəbiyyat daxil olmuşdur. Bundan 8771 nüsxə Azərbaycan dilində, 769 nüsxə rus dilində, 324 nüsxə isə xarici dilde olan kitablardır. Kitablardan əksəriyyəti dərsliklərdir. Göründüyü kimi sevindirici haldır. Bu tələbələrə bərabər müəllimlərin və kitabxana əməkdaşlarının da sevincinə səbəb olur. Çünki hər bir oxucunun sorğu və tələbatı ödənilir.

İl ərzində daxil olmuş kitabların 4967 nüsxəsini hədiyyələr təşkil edir. Hədiyyələrin çox hissəsi universitetin rektorluğu, professor-müəllim heyəti və ayrı-ayrı təşkilatlar, elmi müəssisələr tərəfindən verilmişdir.

Kollektivimiz adından Əsaslı Kitabxanaya kitab xüsusilə, dərslik hədiyyə edən ziyalılara dərin minnətdarlığımızı bildiririk və yeni-yeni kitab yazmalarını arzulayırıq.

Əsaslı Kitabxanada fondlarda da səliqə - səhman yaradılır, təmizlik işləri aparılır. İstismar müddətini, məzmunca mahiyyətini itirmiş xeyli sayda köhnə kitablar fondlardan çıxarılıb, pərakəndə halda olan ehtiyat mübadilə fondu qaydaya salınmışdır. Bu kimi işlər daxili xidmət, əməkdaşlara xidmət şöbələrində və dərslik fondunda həyata keçirilmişdir.

Kitabxana daxilində elmi, təsərrüfat işlərinin həyata keçirilməsi də layiqincə olmuşdur. Elmi sahədə İRBİS - 64 programının həyata keçirilməsi indi də davam etdirilir.

Tələbat çox olduğuna görə kitabxanaya daxil olan yeni kitabların, dərsliklərin ("Onkologiya" - Ə.T.Əmiraslanov, A.Qaziyev, "Klinik anatomiya" - V.B.Şadlinski, R.Ə.Əsgərov, M.İ.Bayramov, "Ginekologiya" - H.F.Bağirova) və s. qısa müddətdə texniki və elmi cəhətdən işlənib tələbələrə çatdırılmasına nail olunmuşdur.

Kollektivimizin zəhmətkeş üzvlərinin işgüzarlığı sayəsində yəqin ki, bu ili də uğurla yola salacağıq.

Ziyafət EMİNOVA,

Əsaslı Kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru

Yeni dərsliyin təqdimatı keçirildi


Tibb Universitetində Kənan Yusif-zadənin «Cərrahi endoskopiya» adlı yeni nəşr olunmuş dərsliyinin təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov son illər tibb sahəsində yeni dərslik və dərs vəsaitlərinin nəşrinə böyük diqqət yetirdiyini bildirdi.

O vurğuladı ki, bu sahədə artıq bir sıra qiymətli nəşrlər yaradılmış və bu işə Azərbaycanın görkəmli alimləri, təcrübəli mütəxəssisləri cəlb olunmuşdur. Nuru müəllim təqdim olunan «Cərrahi endoskopiya» adlı yeni çap olunan dərsliyin də müasir tibbi təhsildə əhəmiyyətli rol oynayacağını nəzə-

mişdir. Bu dərslikdən əvvəl onun «Gastrointestinal endoskopiya» kitabı nəşr edilmiş və tibb ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Sonra kitabın müəllifi tərəfindən dərsliyin elektron lövhədə təqdimatı oldu. O bildirdi ki, son illər ölkədə gədən quruculuq işləri tibb sahəsinə də öz təsirini göstərmişdir.

Bu kitabını o, «Vətən uğrunda döyüşlər» yaralanmış və vələk olmuş Azərbaycan



rə çatdırdı. O bildirdi ki, «Təbib» nəşriyyatı tərəfindən çap olunan kitab bu sahədə olan boşluğun doldurulması baxımından çox əhəmiyyətlidir. Dərsliyin müəllifi məşhur həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Sərhəd Qoşunları Hospitalının reisi Kənan Yusif-zadə haqqında xoş sözlər deyən professor qeyd etdi ki, o, az müddət ərzində respublikada böyük nüfuz qazanmışdır. Apardığı cərrahiyyə əməliyyatları yüzlərlə həmyerlimizi həyata qaytarmışdır. Kənan həkim təkcə praktiki fəaliyyəti ilə deyil, elmi axtarışları ilə də tibb elminə layiqli töhfələr bəxş etmiş və etməkdədir.

Müəllifin həyat və fəaliyyətindən söhbət açan N.Bayramov bildirdi ki, Kənan Yusif-zadə 1998-ci ildən 2004-cü ilədək Türkiyə Respublikasının Ankara şəhərindəki Qazi Universitetinin tibb fakültəsinin Ümumi cərrahiyyə kafedrasında uzmanlıq ixtisası almış və cərrahi təcrübə keçmişdir. 2008-ci ildə ABŞ-ın Klivlend Klinikasında, kolorektal cərrahiyyə şöbəsində, eləcə də Meyeo Klinikasında ümumi cərrahiyyə, böyrək və mədəaltı vəzi transplantasiya şöbəsində təcrübələr keçmişdir. Sonra bir müddət Mərkəzi Neftçilər Xəstəxanasında endoskopik cərrahiyyə və diaqnostika şöbəsinə rəhbərlik etmişdir. O, cərrahiyyə üzrə bir neçə beynəlxalq cəmiyyətin həqiqi üzvüdür. Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyasının təsisçisi və sədridir. Respublika Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olun-

sərhədçilərinə» ithaf etdiyini bildiren müəllif dedi ki, Ulu öndərimiz Heydər Əliyevin səhiyyə və təhsil sistemlərinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində Azərbaycan gənclərinə xaricdə təhsil almaq üçün böyük imkanlar yaradılmışdır. Mən də bu imkanlardan yararlanaraq Türkiyə, ABŞ, Almaniya, Kanada, Avstraliya, Yaponiya kimi ölkələrdə təcrübələrimi artıraraq «Cərrahi endoskopiya» dərsliyinin yazılması qənaətinə gəldim. Cərrahi endoskopiya sahəsində Azərbaycan dilində dərsliyin kifayət qədər olmamasını əsas gətirən müəllif söylədi ki, tibbi endoskopiyanın tətbiqi sahələri daim genişlənir, bu da endoskopiya elminin yeni-yeni nailiyyətlərinin tətbiqi nəticəsində onun imkanlarının artması ilə şərtlənir.

Çıxışının sonunda K.Yusif-zadə kitabın təqdimatı üçün belə gözəl şərait yaratdığına görə Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanova və tədbirdə iştirak edənlərə öz dərin təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edənlər - akademik Böyükkişi Ağayev, professorlar Surxay Musayev, Əlikram Məmmədov, Hacıqulu Bağirov kitabın məziyyətlərindən danışdılar, onun tibbi təhsildə oynayaacağı əhəmiyyətli rolunu qeyd etdilər. Natiqlər müəllifə həkimlik fəaliyyətində və yeni-yeni sambalı kitablarının işiq üzü görməsində uğurlar dilədilər.

M.ABBASOĞLU

UNİVERSİTETİMİZİN İDMAN HƏYATI

QƏLƏBƏNİZİ TƏBRİK EDİRİK

Oktyabrın 6-7-də kişilər arasında cüdo güləşi üzrə Bakı çempionatı keçirilmişdir. Bu çempionatda universitetimizin cüdo bölməsinin yığma komandası da mübarizə aparmışdır. Əvvəlki illərlə müqayisədə bu çempionat çox fərqlənirdi. Adlı-sanlı bütün idmançıların çıxışları məcburi idi. 12 ən güclü idmançı Bakı komandasından Azərbaycan birinciliyinə vəsiqə qazanmışdı. Sevindirici haldır ki, komandamızın kapitanı, 10^o qrup tələbəsi Rəfael Nağıyev 66 kq çəki dərəcəsində rəqiblərinin ad-sanına baxmayaraq finala çıxmış, Avropa mükafatçısına uduzaraq 2-ci yerlə kifayətlənməli olmuşdur. Komandanın üzvlərindən 365^a qrup tələbəsi Ülvi Səmədzadə, 167^a qrup tələbəsi Fərhəd Quliyev də 10-luğa düşərək öz çəki dərəcələrində Respublika birinciliyinə vəsiqə qazanmışlar.

Bu yarışları yığmamızın təzə baş məşqçisi avstriyalı mütəxəssis Zayzen Berk də izləmişdir. Qeyd edək ki, yarışda bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi A.Bağirov ədalətli yüksək səviyyədə qoruyaraq 10 ən güclü hakim sırasına çıxmışdır. Çempionat oktyabrın 30-dan noyabrın 1-ə qədər keçiriləcəkdir.

Bu günlərdə YAP Nəsimi rayon təşkilatının 20 illik yubileyinə həsr olunmuş futzal idman növü üzrə tələbələr arasında çempionat da keçirilmişdir.

Bu çempionatda Nəsimi rayonunda yerləşən 6 ali məktəb, o cümlədən ortopedik stomatologiya kafedrasının tədris hissə müdiri, məşqçi Səid Əhmədovun rəhbərliyi altında ATU-nun yığma komandası iştirak etmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışlarda komandamız nəticə etibarlı ilə iştirakçı komandaları məğlub edərək çempion olmuş, Fəxri diplom və Kuboka layiq görülmüşdür.

Komandanın məşqçisi Səid Əhmədov və komanda üzvlərini: Rüstəm Əlizadə, İkin Rüstəmov, Mahmud Mahmudov, Elçin Zeynalov, Calal Həsənov, Orxan Bayramzadə, Yaser Mozadzadə, Məhəmməd Poranhacı Ali, Səid Monci və Orxan İsgəndərovu təbrik edirik!

Sevinc İSAYEVA,
İdman klubunun sədri

AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI YERLƏRİ TUTMAQ
ÜÇÜN
MÜSABİQƏ ELAN EDİR

Kafedraların müdirləri:

- Ağz və üz-çənə cərrahiyyəsi kafedrası -1 yer

Kafedraların professoru (elmlər doktoru):

- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer

Kafedraların dosentləri (fəlsəfə doktorları):

- Tibbi biologiya və genetik kafedrası - 1 yer
- Oftalmologiya kafedrası -1 yer (0,5 vahid)
- Klinik farmakologiya kafedrası -1 yer
- Normal fiziologiya kafedrası -2 yer
- Travmatologiya və ortopediya kafedrası -1 yer
- Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası - 1 yer
- Klinik allerqologiya və immunologiya kursu - 1 yer
- Patoloji anatomiya kafedrası - 1 yer
- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)
- Azərbaycan dili kafedrası - 1 yer

Kafedraların baş müəllimləri:

- Biofiziki və bioüzvi kimya kafedrası -1 yer
- Patoloji fiziologiya kafedrası - 1 yer
- Bioloji kimya kafedrası - 1 yer

Kafedraların müəllimləri:

- Tibbi biologiya və genetik kafedrası -1 yer (0,5 vahid)
- Xarici dillər kafedrası -1 yer
- Xarici dillər kafedrası - 1 yer (0,5 vahid)
- Bədən tərbiyyəsi kafedrası -1 yer

Kafedraların assistentləri:

- I mamalıq və ginekologiya kafedrası -1 yer (0,5 vahid)
- Oftalmologiya kafedrası -1 yer
- Oftalmologiya kafedrası -1 yer (0,5 vahid)
- Tibbi fizika və informatika kafedrası -1 yer (0,5 vahid)
- Patoloji fiziologiya kafedrası -1 yer
- Histologiya, embriologiya və sitologiya kafedrası -1 yer (0,5 vahid)
- Bioloji kimya kafedrası -1 yer (0,5 vahid)
- Terapevtik stomatologiya kafedrası -1 yer (0,5 vahid)
- Ortopedik stomatologiya kafedrası -1 yer (0,5 vahid)
- Ortopedik stomatologiya kafedrası -1 yer (0,5 vahid)
- Ortopedik stomatologiya kafedrası -1 yer (0,75 vahid)
- Ümumi və toksikoloji kimya kafedrası -1 yer (0,5 vahid)

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan qəzetdə dərc olunduğu gündən 30 gün keçməyəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

Bakı şəhəri- Az 1007, Bakıxanov küçəsi 23

Telefon: 597-43-23.

Allah rəhmət eləsin!

ATU-nun Stomatoloji Klinikasının direktoru Alqış Səfərov, klinikanın əməkdaşları və terapevtik stomatologiya kafedrasının kollektivi terapevtik stomatologiya kafedrasının müdiri, dosent

Rza Qasimovun

vaxtsız vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznə başsağlığı verir.

ATU-nun Tədris-Terapevtik Klinikasının kollektivi II daxili xəstəliklər kafedrasının dosenti Xumar Qurbanovaya qızı

Elmira Quliyevanın

vaxtsız və faciəli vəfatından kədərli xəbərlərini bildirir, dərin hüznə başsağlığı verir.

"Təbib" qəzetinin redaksiyası, ictimai sağlamlıq və səhiyyənin təşkili, ümumi gigiyena və ekologiya kafedralarının əməkdaşları terapevtik stomatologiya kafedrasının müdiri, dosent

Rza Qasimovun

vaxtsız vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznə başsağlığı verir.

Yoluxucu xəstəliklər kafedralarının əməkdaşları kafedraların laborantı Kifayət Əliyevaya qardaşı qızı

Şəfa Əliyevanın

vaxtsız vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Etibarsız sayılır

Babayeva Aysel Allahyar qızına Beyləqan RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Əzərcə qızının adı verilmiş IV kurs, 890^q qrup tələbəsi Elnar Əliyevanın Kazem qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Kollektivimizin sevimlisi

◆ Mərziyə xanım 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta məktəbi qurtardıqdan sonra, 1946-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) pediatriya fakültəsinə qəbul olunmuşdur.

Mərziyə xanım 1952-ci ildə Səlyan rayonunda həkim vəzifəsində çalışmışdır. 1958-ci ildə "Ana və Uşaqların Mühafizəsi" elmi-tədqiqat institutuna aspiranturaya qəbul olunmuşdur. Dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almış, əvvəlcə kiçik elmi işçi, sonra böyük elmi işçi kimi "Ana və Uşaqların mühafizəsi" elmi-tədqiqat institutunda 12 il işləmişdir.

Kafedraların assistenti, tibb elmləri namizədi Ağazadə Mərziyə Muxtar qızı 1970-ci ildən uşaq yoluxucu xəstəliklə-



ri kafedrasında çalışır. Mərziyə xanım əsl insani keyfiyyətləri olan dəyərli, savadlı müəllimdir. O, öz təvazökarlığı, səmimiyyəti ilə kafedraların və Ə.Qarayev adına 2 sayılı Uşaq Kliniki Xəstəxanasının əməkdaşlarının dərin hörmətini qazanmışdır. Mərziyə xanım bacarıqlı mütəxəssis və alim kimi öz fəaliyyətinin təkmilləşdirilməsi üzərində daim çalışır. Qayğıkeşlik və tələbkərliliyi, insanpərvərlik və həssaslığı ilə kollektivin sevimlisinə çevrilmişdir. Mərziyə xanım ömrünü qızı və nəvələrinin layiqli övlad kimi yetişdirilməsinə həsr etmişdir. O, gözəl ana və qayğıkeş nənədir. Mərziyə xanımı bu əlamətdar gündə ürəkdan təbrik edirik, ona uzun ömür, cəsarətliyi, di-

ləyirlik!

Uşaq Yoluxucu Xəstəlikləri kafedrasının əməkdaşları

Əziz həmkarımızı təbrik edirik

◆ Kafedraların dosenti Əminova Mənzər Şirməmməd qızı uzun illərdir ki, bizimlə bir kollektivdə çalışır.

O, öz səmimiyyəti, təvazökarlığı, sakit və təmkinli davranışı ilə kollektivin dərin hörmətini qazanmışdır. Mənzər xanım əsil insani keyfiyyətləri olan dəyərli alimdir. Tələbkərlilik və qayğıkeşlik, insanpərvərlik və həssaslıq kimi keyfiyyətləri, yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

Mənzər xanım gözəl ana və qayğıkeş nənədir. Onu bu əlamətdar gündə ürəkdan təbrik edirik, nailiyyətlər, gələcək həyatında daha mənalı günlər və sevincli anlar arzulanır!

Tibbi biologiya və genetik kafedralarının əməkdaşları



Uğurlar arzulayırıq

◆ Qubadlı rayonunda dünyaya göz açan Rövşən İmran oğlu Səlimov 1969-cu ildə Azərbaycan Tibb İnstitutunun (indiki ATU) stomatologiya fakültəsinə qəbul olunmuş və 1974-cü ildə oranı bitirmişdir. Hələ tələbəlik illərindən öz dünyagörüşü, biliyi və bacarığı ilə alimlərin diqqətini çəkmişdir.

R.Səlimov Azərbaycan Tibb Universitetini bitirdikdən sonra doğma Qubadlı torpağına qayıtmış və 1974-1987-ci illər ərzində orada həkim-stomatoloq vəzifəsində çalışmışdır. Onun dərin zəkası, biliyi və bacarığına universitet rəhbərliyi biganə qalmamış və gənc stomatoloq 1988-ci ildə Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasına assistent vəzifəsinə qəbul etmişlər. İşlədiyi ilk günlərdən kafedraların və universitet rəhbərliyinin ümidlərini doğrultmağa başlayan R.Səlimov 1998-ci ildə ATU-nun terapevtik stomatologiya kafedrasının o vaxtki müdiri, tibb elmləri doktoru, professor Çingiz Paşayevin və hematoloq, professor Ziyəddin Əfəndiyevin rəhbərliyi ilə "Hemofiliyalı xəstələrdə əsas stomatoloji xəstəliklərin yayılma xüsusiyyətləri və müalicə-profilaktika tədbirləri" mövzusu üzrə dissertasiya işi müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır. Təkcə dissertasiya işi ilə yox, elmi-tədqiqat səciyyəli digər əsərləri ilə də R.İ.Səlimov Azer-

baycanda stomatologiya elmini yeni fikirlərlə zənginləşdirmişdir. O, 2005-ci ildən kafedraların dosenti vəzifəsində çalışır. 30-dan çox elmi məqalənin, ixtiraların, 5 səmərələşdirici təklifin və 1 monoqrafiyanın müəllifidir. R.Səlimovun tədqiqat sahəsi geniş, elmi araşdırmaları vüsətli olmuşdur. O, uzun illər ərzində yaşlı şəxslərdə diş-çənə sisteminin problemləri və hemofiliya xəstəliyinin stomatoloji təzahürlərinin aradan qaldırılması üsullarını işləyib hazırlamışdır.

O, universitetin ictimai-siyasi həyatında da fəallıq göstərmişdir və 1993-cü ildən YAP-ın üzvüdür. Stomatologiya sahəsində tanınmış alim olan R.Səlimov tələbələrə və professor-müəllim heyətinə dərin hörmətini qazanmışdır.

İş yoldaşları, həmkarları və çoxsaylı tələbələri R.Səlimova cəsarətliyi, elmi-pedaqoji və ictimai fəaliyyətində uğurlar arzulayırlar.

Terapevtik stomatologiya kafedrasının əməkdaşları



29 oktyabr - Ümumdünya İnsultla Mübarizə günüdür

◆ 29 oktyabr ÜST tərəfindən DÜNYADA İNSULTLA MÜBARİZƏ günü elan olunub. World Stroke Organization Ümumdünya İnsultla Mübarizə Təşkilatın səyləri nəticəsində bu gün daha çox ölkələrdə qeyd olunur. Axi insultun statistikası göstərir ki, yer kürəsinin hər 6-cı insanı insultla tutula bilər!

Qafqaz regionunda ilk "İnsultla Milli Mübarizə Assosiasiyasını" Azərbaycanda 1999-cü ildə Ə.E.X., professor Zəhra SALAYEVA təsis edib.

Son zaman qan-damar xəstəliklərindən ölüm göstəricisi artmaqdadır və insult halları Bakıda 8%-dən 14%-ə qədər, Azərbaycanda isə 15%-dən 21%-ə qədər yüksəlib.

Son 10 il ərzində aparılan müşahidələr göstərir ki, insultlu xəstələrin həyatı onların birbaşa xəstəxanaya yerləşdirilməsindən proporsional şəkildə asılıdır.

Müasir müalicə, dürüst diaqnostikasını bir tərəfə qoyaraq, bu xəstələrin Bakı şəhərinin xəstəxanalarına yerləşdirilməsi və ilk yardımın təkmilləşdirilməsi - artıq gündəmdə olan tibbi-sosial problemləri genişləndirir.

İnsultu İngiltərədə "dinnməz qatıl" adlandırırlar:

- Hər 4 nəfərdən birini aparır
- Hər 10 ildə 30% artmaq üzrədir
- Hər 30 günə qədər 34%-i dünyasını dəyişir

• Hər 1-ci ilin axırına xəstələrin 48%-i dünyasını dəyişir

- Sağ qalanların hər 2-si əlil olur
- 31% başqa adamın köməyinə möhtacdır
- 20% -in yerləşmə pozulur
- Yalnız 8% əvvəlki işinə qayıda bilir
- Belə ailədə başqa üzvlərin iş potensialı azalır

VƏZİYYƏTDƏN ÇIXIŞ YOLLARI

- Multidissiplinar yanaşma
- Xüsusi şöbələrin fəaliyyətinin təminatı
- İlk profilaktika nəticəsində, hər 100 min nəfərdən 100 nəfərin tam sağlam qalması mümkündür
- Təcili yardım xidmətinin təkmilləşdirilməsi - insultlu xəstələri 30-40 dəqiqəyə klinikaya peşəkar həkim yardımına çatdırılması
- Kiçik neyrocərrahiyyə əməliyyatlarının aparılması
- İkincili profilaktika

Dilərə MAHMUDOVA, dosent

Baş redaktor
ELDAR İSMAYIL

Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.

Qəzet "Təbib" qəzetinin kompüter mərkəzində yığılır, səhifələnilir, "Bəxtiyar-4" İKŞ-də çap olunur.

ÜN VANIMIZ:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
tel.: 595-24-97

Lisensiya N - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 957